



Vtnda, cmiyyti hiss etmyn hakimiyyet

.znzl Xalq arasında n qdr pr, n qdr divar hrdnz

Arannews:nur-az.com-istinadn xbr-slnd, Vtndalarn seki yolu il prezident semsi (elc d digr) siyasi proseslrin bir trfidir. Digr tamamlanan trfi is hakimiyytin Sekidn sonra Vtnda seimidir, yni hakimiyytin idarilikd Vtnda siyasi baxmdan hara qdr grmk, onun hquq v azadlqlarn hans hdd qdr genilndirmk niyytindn ibartdir. Dvltn idar olunmasnda Vtndan .itirak hququnu hara qdr myyn etmk hr bir hakimiyytin mqsdi olur

Lakin, bu gnki iqtidar bu gnmz n vacib qrarlar qbul etmkdn qorxur. Bu qrarlar ona qorxunc glir. nki , siyasi baxmdan ataca addmlarn hans ntic ver bilcyini grmr. Respublika Konstitusiyasnn hr bir maddsi hquqi, siyasi, iqtisadi v digr baxmdan Azrbaycann imkanlarnn genilnmsind bir stimuldur. Ancaq nec? daretm elminin htta hans hrflrdn ibart .oldunu bilmdikli halda “qa qayrdqlar yerd gz tk” bilcklrindn qorxurlar

Bu sbbdn d Konstitusiya Xalqdan gizldilib, idarilikd hmiyytsiz bir hissy evrilib. Dvltn tkili, onun idar olunmas bard bu iqtidar illrdi anlaqsz vziyyettdir. Hqiqtn d bu komanda siyasi baxmdan hissiyatn itirib. zn, szn hiss etmir. Vtndan, cmiyytini hiss etmir. Nticd siyasi meydan bazar meydanna evrilir. Trzi dncli bu hakimiyyt “bazarn” Avropaya da dayr. Ax btn Beynlxalq Tkilatlar bunlara gr bazar meydandr. N qdr ac olsa da bunlara gr siyasi mnasibtlr slind “bazar amaq” kimi bir eydir. Daha dnmlrlr ki, ks halda dvltlr siyasi tkilat kimi formalamazd ki! Bazar mssislri kimi formalaard. Bli, Azrbaycan xalqnn rifah namin .bu hakimiyytin yapd krsdn lini kmk vaxtdr

Dediym kimi, formalam, yeni, tfkkrl hakimiyyt VTNDAINI z seck. Hans ucalqda, hans byklkd grmk istiyil! Yni, Azrbaycan xalqnn ynin biilmi btn “qfslr” sndrlacaq. Hl he bir lknin dadna yer alt, yer st srvti atmayb. (vars, daha yax) Iklri siyasi kataklizmlrd dzgn seim edn salam dncli iqtidarlar xilas edir. Bu komandayla hquqi dill dananda bunu zn thlk bilar, .ax savadszdr. Qanunlarn drinliyind batmaq thlksini yaayr

z bilmyn komandan mmana knd bunu Xalqa, dvlt qar cinayt kimi qbul edir. Ax siz nec siyasi baxmdan uzun mrl ola bilrsiniz? Ax siz hakimiyyt gln kimi znz Xalqdan ayrdnz. (hl bsitliyinizi demirm) Varlanma, daha ox pul sahibi olmanz aln gstricisi bildiniz. gr biz allyqsa, Azrbaycan xalq niy kasbdr dnccsiyl yox, vzifdyiks, niy kasb olmalyq dnccsiyl .yaadnz. xsi xobxtliyinizi axtardnz, nki, dediyim kimi mumi xobxtlik barsind tsvvrnz yox idi Ax dncniz znn boyuna qdr atrd. znzl Xalq arasında n qdr pr, n qdr divar hrdnz. Hqiqtd d Azrbaycan Respublikasnn gerk mstqilliyi yoxdur, Azadl yoxdur. nki, lkd Qanun kasadl, Qanun qtl var. Mmur tanyram bir kasaya aznn iini icary verr. Md-barsaq dnyasndan qopmaq zamandr. Dzdr, Azrbaycan cmiyytind bir “utancaqlq” var. Bu, qorxu deyil. Bunu qorxu hissiyl qardrmayn. ryini, suyunu, min-amanln, Azadln nyins “xtrin”ke bilir. qtidar baa dsn ki, bu “limitindn” kifayt qdr istifad edib. Xalqn haqqn, hququnu Xalqn zn qaytarmaa, .siyasi hyatdan getmy borcludur